

# "Susdum" deyib, susa bilməyən şairlə MÜSAHİBƏ



**E**minqey imzası oxucu kütüsləsinə çoxdan tanışdır. 2013-cü ildən metbuatda şeirləri çap olunur. Jurnalistikada da özüne oxucu kütlesi topladığı dənişməz faktıdır. Bir sözle, "Ədalət" qəzetinin əməkdaşı - bizim Emin İctimaiyyətə tanıtmağa ehtiyac yoxdu. Kifayət qədər tanınır ve oxunur. Bu günlərdə onun 2-ci kitabı işq üzü görüb. Maraqlıdır ki, həm şeirləri, həm publisistik yazıları ilə oxucularının diqqətində olan Emin kitabın adını "Susdum" qoyub.

-Gənc olaraq cəmiyyətdə olan bəzi edələtsizliklərə susmayan gənc yazar neçə olur ki, yeni kitabının adını "Susdum" adlandırır! Emin, bu "Susdum" hesab edirəm mənim qədər oxucularını da maraqlandırıb. Yeni bir kitab çap etdirilməyin, mediada mütemadi olaraq yazılarla çıxış etməyin, şeirlər sevərlərin könlünü tez-tez oxşamağın susmaqla əlaqəsi yoxdu axı...

-Əvvəla, xoşdur ki, metbuatda işleyən döştlərimin, tanışlarının "Susdum"a "susduğ"u bir vaxtda 6 ildən uzun bir müddət döldürdüm doğma redaksiyada iş yoldaşımıza yeni kitabımdan danışram, yəni susmuram. Bilirsən, insanları həmisi danışan adamlara el çalıb susan adamların yanında dayanırlar. Otuz yaşlı kimi gördüklerim ve özümdən evvel yaşayan susmayan adamların heyati buna ən yaxşı nümunədir. Lap geriye getsek, insan dünyaya çıqıra çıqıra gelir və anasının ona ilk öyrətdiyi şey susmad, kirimik olur. İnsan dil açına kimi ona her daim susmaq öyrədirilir.

Susmaq dünyada insan var olandan bəri trenddir, yeganə şeydir ki, heç vaxt dəbdən düşmür. Bir yandan da, bu adıb dünyalının, xüsusen de azərbaycanının kod adıdır. Kitabın üz qabığında özümdən bir aforizm də yazmışam - "Susmaq qızıldır, ona görə Azərbaycanda qızıl dişler bir vaxtlar dəb olub". Və kitabının içində də bir metn var ki, adı "Susdum"dur. Bir azərbaycanının gündəlik susduğu epizodları qələmə almışam. Dedim, qoy kitabın adı da belə olsun, onsuq da meni tanımayan bir adam da kitabı oxuyanda görecək ki,

susmamışam.

-Həzirdə Azərbaycan ədəbiyyatında sənin intizarla gözlediyin yazarlar varmı ki, sən onları oxuyanda mənəvi rahatlıq tapırsan, neçə deyərlər "doyursan"?

- "Ac" olanda Aydın Canı oxuyuram. Onun her yazısında toxunduğu mövzuların, xitab etdiyi insanlar, yaxud da hadisələrin ham metbatxini biliram, hem də tarixini biliram. Hərdən görürəm ki, yazılıçısı çox uzundur, evvalcadən hazırlaşırıam. İşlərimi bitirib girisirəm, mənəvi. Adamın yazılarında güllüş, kədər, qəzəb, məyusluq - her şey var. Onun cümləsi əsəbindərsə, mən də eəsəbileşirəm, rişəgənd edirəm, mən de dodağımı eyib oxuyuram. Aydın çox mazoxist, hətta biraz da kobud desəm, sadist yazıçıdır. Adam var ki, ciyinine toxunsan adamı deşik-deşik edər, amma yazılarında elə medəni, elə müləyimdir, mat-məttəl qalırsın. Aydin özü nece boy-buxunu, deliqanlıdırısa, yazıları da o cürdür. Azərbaycan ədəbiyyatına geldikde isə, Həmid Herişini oxuyuram. Bir çox genc yazarı onun yaradıcılığı ilə

mütəaliədən geri qalsam da, sonralar çox əser oxumuşam. Bunu heç vaxt göze soxmağı xoşlamıram. Mənə oxuduğum əsərlərdən ne exz etmek lazımdırsa, edirəm, vəssalam. Əger sırf ad çekmek lazımdırsa, son dövrələrde argentalı yazıçı Marselo Birmaherin "Dul" hekayesini oxumuşam. Çox maraqlı, təsirli və qısa hekayədir. Naomi Işləquronun "Ayi"sinı, Fernanda Melçorun "Ağciyər"ini oxumuşam. Romandanın çox, hekaya oxumağı sevirem. Türkiye şairlərinin eksəriyətini oxumuşam, hal-hazırda yazib-yaradənlərdən. Ən çox bayandıklarımdan Ah Muhsin Ünlüdür. Ən çox sevdiyim şeiri "Resulullahın benim aramadı, farklar" şeiridir. Statistika xatirinə kitab oxuyan deyiləm. Oxuduğum kitabı zövq ala-alə oxumasam, canıma yatırı. Zövq alırdığım kitabı isə oxumağa xəsəlik edirəm. Çalışırıam ki, təz bilməsin.

-Həzirdə 5-6 cümləni ard-arda qoşa bilən bir çox insanlar bahalı çap üsulu ilə kitab neşr etdirir. Bu kitab bolluğunda qorxmurası kl, birlərənən kitabları dıqqat celb etməz, özüne oxucu tapa bilməz?!

- Guya o bahalı kitabları oxuyan var ki? Bele bir fobiyam yoxdur. Əger kitab bazarında müəlliflərin azi 50 min tirajla

paylayan stand var idi. Bir adam yazmışdı ki, Azərbaycan yazarları iibrat alsın, ay ora gelən uşaqların cibində pul yox idi-zad, Maleykenin göz yaşları. Adam o qədər düşüncəsizdir, anlamır ki, o dini kitabları paylayan adamların arasında yaxşı "sponsor" dayanır. Dini təbligat üçün, ideolojiya yeritmək üçün. Evindeki kitabxanamdan 9 dənə dini kitab tapmışdım. Anama gətirib veriblərmiş. Baxdım ki, Adnan Oktar'dır müəllifləri. Aparıcı qoymur zibilliyin yanına. Zibilliya atmacıñ ki kitabın kitabaya yazıǵım geldi. Bız yazarları arxasında isə qoz da yoxdur. Ağlamaq kimi çıxmasın, nisye kitab çap etdirmişem, hala da pulunu verib qurtarmamışam. Niye pulsuz paylamalıyım? Pulunuz olmayında, dündəkda size pulsuz ərzəq verirler? Niye "ədəbiyyat-kitab-pul" mövzusunda bu qədər insanperverliyin tutur? Biza qalib kasıbınızı?

-Emin, jurnalist olduğun üçün bu suali da vermək istəyiram sənə... Sənəcə, İnsanların kitabdan uzaq düşməsinin sababkarı nadir? Sosial şabakeler, iqtisadi çətinlik, mənəvi aşınma? Nə?

-Bu bəredə çox danışılıb, mənce məsələ hamiya aydındır. Azərbaycanın real şeylərə pul xərcləməyi sevir. Bir şeyi elde edəcəkse, təsirini anında görəmək isteyir. Mesələn, Manaf Ağayevə 10 min manat verir, bilir ki, 6 saatlıq toyu var, Manaf gəlib oxuyacaq, "Uy, uy, uy" eləyənde kəderlənəcək, "Ay canı yanmış" deyəndə oynayacaq. Pulu verir, alacağını alır. Kitab elə təqib axı?! Kitab pul ver, bunu al, sonra getir oxu, sonra oxuduğunu dark elə, nəticə çıxar və s. Uzun prosesdir. Azərbaycan insanının ayda 5 toyu gedib hərəsində 6 saat düt dəyincən yeməyə, oynamaya vaxtı var, amma bir saat kitab oxumağa vaxtı yoxdur.

Sovet dövrümüzü silib görmedən gelsək, müstəqəl dövlət kimi yeniyik. İnsanın yaşı ilə dövlətlərin yaşı arasında yer ilə Allah arasındaki zaman qədər fərqli var. Fərqli edin ki, Azərbaycanın dövlət kimi 30, insan yaşı ilə isə həla 3 yaşı var. 3 yaşında uşaq hələ təzə-təzə dil aćmağa, danişməyi öyrənməye başlayır. 6 yaşında isə artıq yazib-oxumağı öyrənir. Ümidi edək ki, Azərbaycan 6 yaşına olanda, yəni azi 30 il sonra yazib-oxumaq problemi olmayaçaq.

-Bir gənc yazar olaraq kitabı çapının ədəbi komissiyaların nəzarətində çapa hazırlanması hansı effekti verər? Lazımsız, mənəsiz, ideolojiyası olmayan kitabların çapının qadağan olmasına comiyyata na verar, na alar?

-Azerbaijanı bu bir dəfə Sovet dövründə yaşayıb. Azerbaijanı bu senzuraya Hüseyin Cavidini vermişdi, Mikail Müşfiqini vermişdi, Şerifzadəsini vermişdi. Ona görə də mən belə bir nəzəret komissiyasının tamamile eleyhinəyəm. Aqil Abbas deməş, Allahın bacısı oğlu gəlib oturmayaçaq o komissiyada ki, ədalətine güvenəsen,

-Uğur olsun, Emin!

Əntiqə Rəşid



men tanış etmişəm. Sonradan bir çoxları seviblər, onlar da başqalarına tövsiyə ediblər. Həmid də mənim üçün çox maraqlı imzalarındır. Axtarış cəhətdən, məstik simvollarla işləmək cəhətdən bir-birimizə oxşayırıq. Aqşın Yeniseyin de yazılarını maraqla oxuyuram.

-Dünya ədəbiyyatı inciləri haqqında məlumatlı olduğunu biliram. Dünya ədəbiyyatının Klassiklərindən kimləri oxuyursan, hansı yazarların əsərlərini döne-döne oxumaqdən zövq almışan?

-Yadına gelir ki, BSU-da oxuyanda bize uzun bir siyahı vermişdilər. Oxunası müəlliflər, əsərlər cərgələnmişdi. Ən son mərhələ oxunacaq əsərlərdən biri Cek Londonun "Martin İden" əsəri idi. Men fakültəyə qəbul olanda artıq o əsəri oxumuşdum. Universitet vaxtı

satıldıǵını görseydim, onda bu qorxuya düber olardım. Cünki kitab çap etdirmək hem də rəqəbat deməkdir. Amma indiki halda, qəti beşə bir qorxum yoxdur. Kitabım çox ləng satılır, bunun səbəplerini de bilirəm. Mənim oxucularım böyük bir qismi bölgələrdə yaşayır. Bir ay ərzində bölgələrə aqitab göndərməmişim. Bunun adı qorxudan çox, təessü hissidir. Yəzmişəm, çap etdiririkse, demək ki oxunmağı ehtiyacımız var. Məsələnin bir tərefi isə bizim her şeye statistika kimi baxmağımızdır. Keyfiyyətə yox, kəmiyyətə məyil edirik. Bir kitabın çox satılması, hələ bir müəllifin çox oxunması demək deyil. Kitab alanların hamisi o kitabı oxumur.

Kitab Sergisində dini kitabları pulsuz